

“Su həyat deməkdir,
təmiz su isə sağlam
həyat deməkdir”

İlham Əliyev

BÜLLETEN

№ 04 (70) • Sentyabr-noyabr 2020-ci il

w w w . a z e r s u . a z

Qaynar xətt - 955

Qarabağ işğaldan azad edildi!



səh. 2-3

**İşğaldan azad edilmiş
Şuşa şəhərinə içməli suyun
verilməsi təmin olunub**




səh. 6-7

**Neftçala şəhərinə yeni
mənbədən içməli suyun
verilməsinə başlanılıb**



səh. 8

**Elektron Su Portalı
istifadəyə verilib**



səh. 11



Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində yaratdığı silahlı qüvvələri darmadağın etdi, uzun illər ərzində işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etdi. Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Beləliklə, 44 gün ərzində müzəffər Ali Baş Komanda-

nın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının bir qismini də təmin etdi.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi mənə daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşa azad edildikdən bir gün sonra, noyabrın 9-da Prezident İlham Əliyev daha 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunması barədə ölkə ic-

Qarabağ

timaiyyətini məlumatlandırdı. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir. Şuşanın alınması ilə Ermənistanın manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münafişinin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. İmzalanmış bəyanatda Ermənistan qarşısındakı 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxarmaq barədə öhdəlik götürür.

Bəyanatda digər önəm-

li məqam ondan ibarətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın tam və qeydşərtsiz qələbəsinin əyani sübutudur.

Artıq qoşunların təmas xətti anlayışı da yoxdur. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur.

Sənəddə yer alan digər önəmli məqam isə Naxçıvanın blokadadan azad olunması ilə bağlıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisi üzərindən Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür.

Azərbaycan hərbi tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilərlə qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azad etmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi



İşğaldan azad edildi!

dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşa əməliyyatı Azərbaycanın hərbi tarixinin ən parlaq səhifəsidir.

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi realıq yarandı. Yekun nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Dünya gördü ki, məğlubiyətlə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etdi.

Bu şanlı qələbə Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi yekunudur.



Prezident İlham Əliyev dekabrın 1-də Azərbaycan xalqına müraciətində müharibənin artıq arxada qaldığını və ölkəmiz üçün yeni inkişaf dövrünün başladığını bildirdi: *"Mən müharibənin ilk günündən bu günə qədər - sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdesini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Göstərdi ki, Azərbaycan xalqı*

bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, lap balaca uşaqlar, yaşlı insanlar, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri bir arzu ilə, biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik. Bu gün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudan da böyük xoşbəxtlikdir. Artıq müharibə arxada qaldı.

Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quru-

culuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".



Erməni vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb

Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal etməsi, ölkəmizə qarşı hərbi əməliyyatlar aparması, yaşayış məntəqələrində dinc əhalini atəşə tutması və təxribat xarakterli hərəkətləri ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin və "Azərsu" ASC-nin rəhbərləri adından Dünya Su Şurasının İdarə Heyətinin üzvlərinə və şurada təmsil olunan təşkilatların rəhbərlərinə müraciət ünvanlanıb.

Eyni zamanda, "Azərsu" ASC tərəfindən Beynəlxalq Su Resursları Assosiyasiyası, Qlobal Su Təsərrüfatı Liderləri Qrupu, Şəhər Su Təsərrüfatının İdarəedilməsi üzrə Regional Mərkəz, Fransanın Suez Qrup şirkəti və Budapeşt Su İşləri İdarəsi, Cəmiyyətin alimlərinin əməkdaşlıq etdiyi xarici mütəxəssislər Ermənistanın son təxribatları



barədə ətraflı məlumatlandırılıb.

Onlara ünvanlanmış müraciətdə qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixindən indiyədək Ermənistan silahlı qüvvələri Gəncə, Mingəçevir, Tərtər, Ağcabədi, Beyləqan, Horadiz şəhərlərinə və cəbhə zonasında yerləşən kənd və qəsəbələri müntəzəm atəşə tutub. Düşmən tərəfin ağır artileriyadan, ballistik raketlərdən və istifadəsi qadağan olunan kaset tipli

mərmilərdən istifadə etməsi nəticəsində 43 mülki şəxs öldürülüb, 214 nəfər yaralanıb, 277 mülki obyekt, 66 çoxmənzilli yaşayış binası və 1505 fərdi yaşayış evi yarasız hala salınıb.

Ermənistanın hərbi təcavüzünün qarşısını almaq və əhalinin sıx məskunlaşdığı yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar prinsiplərə uy-

ğun olaraq adekvat tədbirlər görür.

Müraciətdə qeyd olunub ki, yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində şəhər və kəndlərin su təchizatında da çətinliklər yaranıb. Bəzi yaşayış məntəqələrində hidrotexniki qurğulara, su anbarlarına, subartezian quyularına və paylayıcı şəbəkələrə ziyan dəyib.

Müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğalda saxlamasının regional sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığı xüsusi vurğulanıb, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlardan prinsipial mövqe nümayiş göstərərək Ermənistanın təcavüzkar siyasətinin və təxribat xarakterli fəaliyyətinin pislənməsi barədə çağırış ifadə olunub.



Vətən müharibəsində qəhrəmancasına şəhid olan əməkdaşlarımızı tanıyaq!



*Eyvazlı Məzdək
Əli oğlu*

Eyvazlı Məzdək Əli oğlu 1996-cı ildə Bakı şəhərində anadan olub. "Azərsu" ASC-nin Qaradağ Rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin su kəməri təsərrüfatının nəzarətçisi vəzifəsində çalışıb. 22 sentyabr 2020-ci il tarixində hərbi səfərbərliyə çağırılıb. 29 oktyabr 2020-ci ildə cəbhənin Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. Subay idi.



*Mikayılov Elvin
Nizami oğlu*

1986-cı ildə Göyçay şəhərində anadan olan Mikayılov Elvin Nizami oğlu "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin Göyçay Sukanal Sahəsinin Suölçən cihazların quraşdırılması və istismarına nəzarət qrupunun nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingəri vəzifəsində çalışıb. 2020-ci il sentyabr ayının 21-də hərbi səfərbərliyə cəlb olunub. 25 oktyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Evli idi, bir azyaşlı övladı var.



*Sultanzadə
Niyaməddin*

Hüsəməddin oğlu 1998-ci ildə Masallı şəhərində anadan olan Sultanzadə Niyaməddin 3 nömrəli Regional Sukanal İdarəsinin Masallı Sukanal Sahəsinin xlorator sutəmizləyici qurğularının operatoru vəzifəsində çalışıb. 29 sentyabr 2020-ci ildə hərbi səfərbərliyə çağırılıb. 6 noyabr 2020-ci il tarixində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub. Subay idi.

Allah rəhmət eləsin. Məkanları cənnət, ruhları şad olsun.

Silahlı Qüvvələrə Yardım Fonduna ianə edilib

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin kollektivi işğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Cəmiyyətin əməkdaşları tərəfindən fonda könüllü olaraq 552 min 280 manat vəsait köçürülüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını



möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Qarabağ Azərbaycandır!

İşğaldan azad edilmiş Şuşa şəhərinə



Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb.

Dövlət başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində həyat əhəmiyyətli infrastruktururların, o cümlədən içməli su təchizatı sistemlərinin bərpası işləri həyata

keçirilir. Bununla əlaqədar "Azərsu" ASC-nin mütəxəssislərindən ibarət qrup Şuşa şəhərinə və işğaldan azad olunmuş digər rayonlara ezam olunublar. Mütəxəssislər tərəfindən su mənbələri, magistral



xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyəti araşdırılıb.

Qeyd edək ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanmışdır. Belə ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərinə də sıradan çıxarmışdır. Yaranmış içməli su

probleminin həlli məqsədilə "Azərsu" ASC-nin mütəxəssisləri Şuşa şəhərində araşdırma işlərinə başlayıb.

İlkin olaraq Daşaltı kəndinin içməli su təchizatı sistemi araşdırılıb. Aparılan təftiş işləri nəticəsində su təchizatı sisteminə baş vermiş qəzalar aradan qaldırılıb və 12 noyabr 2020-ci il tarixində kəndə suyun verilişi təmin edilib. Ey-

İçməli suyun verilməsi təmin olunub

ni zamanda, Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltı kəndində sudoldurucu məntəqə yaradılıb.

Bununla paralel olaraq Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə diametri 325 mm olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub. Məlum olub ki, hərbi əməliyyatlar zamanı mərmilə partlayışları nəticəsində şəhəri içməli su ilə təmin edən 9,4 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri üzərində 12 nöqtədə böyük qəzalar aşkarlanıb. Qəzaların qısa müddətdə aradan qaldırılması üçün lazım olan texniki avadanlıq və material tələbatı müəyyən edilib, həmçinin "Azərsu" ASC tərəfindən əlavə mühəndis-mütəxəssis heyəti, qəza-bərpa briqadası Şuşa şəhərinə ezam edilib.

Qəza-bərpa işlərinə cəlb olunmuş texnikaların maneəsiz hərəkəti üçün kəmərin marşrutu boyu mümkün olan yerlərdə istismar yolu salınıb, texnikaların hərəkətinin mümkün olmadığı yerlərə isə mal-materiallar əllə daşınaraq təmir işlərinə başlanılıb. Mürəkkəb relyefə malik ərazidə, meşə və dağ şəraitində magistral su kəmərinin qəzalı

hissələri təmir edilib və 25 noyabr 2020-ci il tarixində Şuşa şəhərinə suyun verilişi təmin olunub.

Şuşa şəhərinə ezam edilmiş "Azərsu" ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadır Kəngərli şəhərdə görülən işlər barədə məlumat verərək bildirib ki, hazırda mərmilə partlayışları səbəbindən Şuşa şəhərinin daxili paylayıcı şəbəkəsinin qəzalı vəziyyətə düşmüş hissələri hazırda təmir edilir, şəbəkədə hidravliki tənzimləmə işləri aparılır. Görülmüş işlər nəticəsində Şuşa şəhərinin böyük bir hissəsi içməli su ilə təmin olunub. Relyef baxımından yüksəklikdə yerləşən əraziləri su ilə təmin edən nasoslara işə salmaq üçün işə anbar kompleksində generator quraşdırılacaq.

Ötən müddətdə magistral kəmərin təmiri ilə yanaşı, Kiçik Kirs dağının ətəyində dəniz səviyyəsindən 1580 m yüksəklikdə yerləşən suqəbuledici qurğuda da müvafiq işlər görülüb və mənbədən şəhərə verilən suyun həcmi artırılıb.

"Azərsu" ASC tərəfindən Şuşa şəhərini içməli su ilə təmin edən digər mənbənin və magistral kəmərin bərpası istiqamətində tədbirlərin görülməsi də nəzərdə tutulur.





Neftçala şəhərinə yeni mənbədən içməli suyun verilməsinə başlanılıb

İçməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi tapşırığı əsasında icra olunan layihə yekunlaşıb. Noyabr ayının əvvəlindən yeni mənbədən Neftçala şəhərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsinə başlanılıb.

2020-ci ilin iyun ayında icrasına başlanmış layihəyə əsasən, Neftçala şəhərinə Şirvan-Muğan qrup su kəmərinədən içməli suyun verilməsi qərara alınıb. Bu məqsədlə magistral kəmərin Salyan şəhəri yaxınlığından keçən hissəsindən Neftçala şəhərinə qədər 560 mm diametrlə polietilen borularla 40 km uzunluğunda magistral kəmərin inşasına başlanılıb. Magistral xəttin inşası mürəkkəb coğrafi ərazidə həyata keçirilib. Kəmərin 16 nöqtədə magistral və kənd yolları, 18 nöqtədə isə müxtəlif suvarma və drenaj kanalları ilə kəsişmələrində keçidlər quraşdırılıb. Tikintinin ən mürəkkəb hissəsi

Kür çayı ilə kəsişmədə aparılıb və bu məqsədlə xüsusi metal konstruksiyalarla 262 metr uzunluğunda asma körpü inşa edilib.

Magistral xəttə ötürülən suyun idarə olunması məqsədilə kəmərdə 25 ədəd təxliyyə, 34 ədəd vantuz, 14 ədəd siyirtmə quraşdırılıb. Neftçala şəhərinin su təchizatındakı vəziyyət nəzərə alınaraq inşaat işləri bir neçə tikinti briqadası tə-

kəmərdə yuyulub-dezinfeksiya edilərək Neftçala şəhərinin mövcud paylayıcı şəbəkəsinə birləşdirilib və noyabr ayının əvvəllərində suyun verilməsi təmin edilib. Artıq Neftçala şəhərinin sakinlərinin içməli su təchizatı mərkəzləşdirilmiş şəbəkə vasitəsilə yeni mənbədən aparılır. Neftçala şəhəri və ətraf kəndlərin dayanıqlı su təchizatı məqsədilə kəmərin tikintisi ilə paralel olaraq

Salyan-Neftçala magistral kəmərin istismara verilməsi modul tipli su təmizləyici qurğulara suyun maşınlar vasitəsilə daha yaxın məsafədən çatdırılmasına da imkan yaradıb.

Neftçala rayonunun kənd və qəsəbələrini təmin edilməsi məqsədilə növbəti mərhələdə Şirvan-Muğan qrup su kəmərinədən rayon ərazisinə ikinci magistral su kəmərinin inşası layihələndirilib. Yeni yaradılacaq infrastruktur hesabına Neftçala rayonunda 80 mindən çox sakinin keyfiyyətli və dayanıqlı içməli suya çıxışı təmin olunacaq.

Gələcəkdə Neftçala şəhərinin sovet dövründə tikilmiş və istismar müddətini başa vurmuş içməli və tullantı su şəbəkələrinin yenidən qurulması da nəzərdə tutulur. Layihəyə əsasən, Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli, 116 km tullantı su şəbəkələri yaradılacaq, məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğu inşa olunacaq.



rəfindən eyni vaxtda paralel aparılıb. Nəticədə kəmərin tikintisi nəzərdə tutulduğu vaxtdan 1 ay əvvəl başa çatdırılıb.

Tikini-quraşdırma işləri başa çatdıqdan sonra

həcmi 7500 kubmetr olan su anbarı da inşa edilib. Salyan rayonu ərazisində relyef baxımından yüksəklikdə inşa edilən anbar suyun Neftçala rayonuna özüaxımlı rejimdə çatdırılmasına imkan verir.

Qeyd edək ki, son illər müşahidə olunan quraqlıq səbəbindən 2020-ci ilin yay aylarında Kür çayında su səviyyəsinin azalması və Xəzər dənizi suyunun çay suyuna qarışması nəticəsində Neftçala şəhəri və rayonun 30-dan artıq kəndinə Kür mənbəyindən içməli suyun verilməsi dayandırılmışdır. Yaranmış problemin həlli məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Neftçala Rayon

İcra Hakimiyyətinin birgə həyata keçirdiyi təxirəsalınmaz tədbirlər çərçivəsində əhalinin içməli suya olan tələbatı alternativ yolla ödənilirdi. Bu məqsədlə Salyan şəhərindən suyun daşınması üçün nəqliyyat vasitələri cəlb edilmiş və yaşayış məntəqələrində müvəqqəti su çənləri quraşdırılmışdır. Yeni kəməristismara verildikdən sonra Neftçala şəhərinə maşınlarla suyun daşınması dayandırılıb.



Quba rayonunun 2 kəndində yeni subartezian quyuları qazılıb

Kənd sakinlərinin təhlükəsiz içməli su ilə təminatı məqsədilə bölgələrdə yeni layihələrin icrası davam etdirilir. Prezident İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılması, həmçinin suvarma suyuna tələbatının ödənilməsi məqsədilə imzaladığı sərəncamı çərçivəsində, həmçinin "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına Quba rayonunun 2 kəndində subartezian quyularının qazma işləri yekunlaşıb.

Quba rayonunun Vladimirovka və İkinci Nügədi kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 avqust 2020-ci il tarixli sərəncamına əsasən kənd sakinlərinin içməli suya tələbatının ödənilməsi, həmçinin əkin sahələrinin suvarma suyu ilə təmi-

natının yaxşılaşdırılması məqsədilə Vladimirovka kəndində yeni subartezian quyusu qazılıb. Quba rayonunun İkinci Nügədi kəndində isə subartezian quyusunun qazılması "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına həyata keçirilib.

Qeyd edək ki, 3200-dən çox əhalisi olan Vladimi-



rovka kəndində subartezian quyusu mövcud olsa da tələbatı tam ödəməyib. Sakinlərin bir qismi içməli suyu uzaq məsafədən daşıyırdı. Xüsusilə yay aylarında kənddə ciddi su çatışmazlığı müşahidə olunurdu. 10 min nəfər sakini olan İkinci Nügədi kəndində isə uzun illər öncə qazılmış subartezian quyusu və bulaqlar əhalinin tələbatını tam ödəməyib. Kəndin bir hissəsinin içməli su təchizatında çətinliklər müşahidə olunurdu.

Vladimirovka və İkinci Nügədi kəndlərində qazma işləri başa çatdırıldıqdan sonra nasos və elektrik təchizatı məqsədilə transformatorların quraşdırılıb.

"Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 15 rayonun 24 yaşayış məntəqəsində subartezian quyularının qazılması nəzərdə tutulur. İndiyədək 15 quyuda qazma işləri yekunlaşıb və onlardan 4-ü (Beyləqan rayonunun Milabad, Bərdə rayonunun Xanxanımlı, Zaqatala rayonunun Aşağı Tala və Göyəm kəndlərində) istismara verilib. Digər quyularda isə qazma və hazırlıq işləri davam etdirilir. Bu layihələrdən 65 mindən çox sakin faydalanacaq.





Regionlarda içməli su layihələrinin icrası davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti bölgələrdə əhalinin içməli su təchizatı və tullantı su xidmətlərindən yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Cari ilin ötən dövrü ərzində şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrdə də layihələr icra olunub.

Bu ilin mart ayının 3-də Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın bölgələrində ən böyük sutəmizləyici qurğu olan Şəmkiçay Sutəmizləyici Qurğular Kompleksi istismara verilib. Məhsuldarlığı sutkada 140 min kubmer olan qurğudan Gəncə, Şəmkiçay və Samux şəhərlərinə içməli suyun verilməsi təmin edilib. Ümumilikdə, kompleksin imkanlarından istifadə olunmaqla perspektivdə ətraf kənd və qəsəbələrdə daxil olmaqla 450 mindən artıq insan keyfiyyətli və fasiləsiz içməli su ilə təmin ediləcək.

Hesabat dövründə "Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi"nin icrası yekunlaşıb. 03 iyun 2020-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə layihə-



nin açılış mərasimi keçirilib.

Horadiz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi yekunlaşıb. Horadiz şəhəri və Əhmədialılar kəndində 12 mindən çox sakin fasiləsiz içməli su ilə təmin edilib.

Neftçala şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 40 km uzunluğunda Salyan-Neft-

çala magistral su kəmərinin inşası yekunlaşıb və şəhərə suyun verilməsi təmin edilib.

Şəmkiçay şəhərində 251 km içməli su və 225 km tullantı su şəbəkələrinin inşası yekunlaşıb.

Qazax şəhərində su və

Ötən müddətdə dövlət investisiya proqramı və "Azərsu" ASC-nin daxili imkanları hesabına 7 kənddə layihələr icra olunub. Dövlət investisiya proqramı çərçivəsində Şabran rayonunun Taxtakörpü, Siyəzən rayonunun Sədan və Eynibulaq, Şamaxı rayonunun Hacıqədirlilər, Lerik rayonunun Piran, Astara rayonunun Qamışoba və Balaşağac kəndlərində yeni su təchizatı sistemləri yaradılıb. Bu kəndlərdə müxtəlif diametrlə borularla 80,6 km su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 81 ədəd bulaq, 310 ədəd sayğac quraşdırılıb. Taxtalar və Hacıqədirlilər kəndlərinə su verilib.

Bununla yanaşı, "Azərsu" ASC-nin daxili imkanları hesabına Tovuz rayonunun Düz Cırdaxan, Cəlilli və Dönük Qırıqlı, Gədəbəy rayonunun Tərsyer, Saatlının Nərimankənd və Musalı kəndindəki məcburi köçkün qəsəbəsinin, Ağstafa rayonunun Köçəsgər kəndinin, Ağcabədi rayonunda Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı qəsəbənin, Qobustan rayonunun Sündü kəndinin qəsəbə adlanan ərazisinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı layihələr icra olunub. Yaxın vaxtlarda Hacıqabul rayonunun Qızılburun qəsəbəsində içməli su şəbəkəsinin tikintisinə başlanacaq.

kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşmaq üzrədir. Gələn ilin əvvəlində şəbəkələr istismara veriləcək.



Elektron Su Portalı istifadəyə verilib



Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" Fərmanından irəli gələn vəzifələrin icrasını təmin etmək, vətəndaşlara göstərilən xidmətlərdə əlçatanlığın, operativliyin, şəffaflığın və səmərəliliyin artırılması məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Elektron Su Portalı (<http://e-su.az>) istifadəyə verilib.

Sentyabrın 24-də portalın təqdimatı ilə bağlı keçirilən brifinqdə "Azərsu" ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Emil Əhmədov bildirib ki, bu sistem kommunal sektorda ilk dəfədir tətbiq olunur. Portal cari ilin sentyabrından ilkin versiyada vətəndaşların istifadəsinə verilib. Portalda "Azərsu" ASC-nin tətbiq etdiyi bir çox elektron xidmətlər vahid platformada birləşdirilib. Bu sistem vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Elektron Su Portalına giriş "Asanlogin" üzərindən həyata keçirilir. Sistemə daxil olduqdan sonra abonent kodu, telefon nömrəsi və elektron poçt ünvanı qeyd olunur. Sistem Elektron Hökumət Portalına inteqrasiya

lən bağlı mübahisəli məsələləri aydınlaşdırmağa imkan verir. Portal üzərindən əhali qrupu üzrə istehlakçılar mexaniki sayğacların göstəricilərini təqdim edib bildi-

olunduğundan qeydiyyat zamanı istifadəçi barədə məlumatlar dərhal sistemdə görünür.

Portaldə istifadəçilərə 5 abonent kodunu idarə etmək imkanı yaradılıb və vətəndaşlar həmin kodlara uyğun abonent məlumatlarını dərhal əldə edirlər. Burada içməli su və tullantı su xidmətlərinə görə formalaşmış bildirişlər əldə etmək və ödənişlər aparmaq mümkündür. Eyni zamanda abonentlər bütün ödənişləri ilə bağlı məlumatları da sistem vasitəsilə əldə edə bilirlər. Bu da gələcəkdə ödənişlər-

rişləri əldə edə bilirlər. Gələcəkdə vətəndaşlar texniki şərtin alınması, su nümunələrinin yoxlanılması, yeni istifadəçinin qeyd alınması xidmətlərindən də yararlanıla biləcəklər.

Bu sistem "Azərsu" ASC-yə ünvanlanan müraciətlərin icra vəziyyətini izləməyə də imkan verir. Belə ki, vətəndaşlar müraciət etdiyi gündən müraciətin icra vəziyyətini canlı olaraq izləyə bilər. Müraciətin hazırkı icra mərhələsi, son icra tarixi və məsul şəxslər barədə məlumatlar əldə edə



bilirlər. Müraciətlərin araşdırılması üçün əlavə vaxt tələb olunduqda bu barədə vətəndaşa onlayn qaydada məlumat verilir.

Portaldə vətəndaşlar üçün "online çat" imkanı da yaradılıb və istifadəçilər 24 saat bu imkandan yararlanıla bilər.

Hazırda istifadədə olan ilkin versiyada bəzi xidmətlər aktivdir. Portalda təqdim edilən xidmətlərin çeşidinin genişləndirilməsi üzərində mütəmadi işlər aparılır. Gələn ildən portalın mobil versiyası da istifadəyə veriləcək.



Payız-qış mövsümünə hazırlıq işləri aparılıb



“Azərsu” Açıq Səhmdar Cəmiyyəti payız-qış mövsümünə hazırlıqlar çərçivəsində tədbirləri davam etdirir. Payız və qış aylarında yağıntıların intensivləşəcəyi nəzərə alınaraq tullantı su infrastrukturunun istismar vəziyyəti yoxlanılır, şəbəkə və kollektorların, yağış barmaqlıqları və baxıcı quyuların istismar vəziyyəti öyrənilir. Tədbirlər Planına uyğun olaraq Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında su-basma təhlükəsi olan nöqtələr müəyyən edilib.

Qeyd edək ki, yay mövsümündə havaların quraq və küləkli keçməsi ilə əlaqədar ətrafdakı qum, çınqıl, torpaq, eləcə də bərk məişət tullantıları kanalizasiya xətlərinə və yağış barmaqlıqlarına dolur. Xətlərdə bərk tullantıların yığılması şəbəkə və kollektorların ötürmə qabiliyyətini azaltmaqla onların istismarını çətinləşdirir.

Sentyabr ayının əvvəllərindən kanalizasiya kollektorları, xətləri və yağış barmaqlıqlarında toplanmış bərk tullantıların təmizlənməsi, həmçinin onların yuyulması istiqamətində kompleks tədbirlərin icrasına başlanıb. Yığılmış bərk tullantıların çıxarılması xüsusi texnika vasitəsilə həyata keçirilib. Xüsusi texnikanın köməyi ilə kollektorlara

yüksək təzyiqlə su vurularaq çöküntülər təmizlənilir və lilsoran qurğu vasitəsilə çıxarılıb. Kollektorların, xətlərin

ilə işləməsinə gətirib çıxarır. Bununla da xətlərdəki tullanmaların qarşısı alınır və intensiv yağıntılar zamanı yaranan suların normal axıdılması təmin olunur.

Tədbirlər Planına uyğun olaraq cari ilin sentyabr ayında paytaxtın 14 nöqtəsində 15 km uzunluğunda 500-1500 mm diametrli kollektorları yuyularaq təmizlənilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Kollektorlarla yanaşı, kiçik diametrli daşıyıcı tullantı su xətləri və yağış barmaqlıqları da bərk məişət tullantılarından mütəmadi olaraq təmizlənilir. Ötən müddətdə 95 km tullantı su, 14 km yağış suları xəttində, 7500 baxış quyusunda, həm-



lərin və yağış barmaqlıqlarının təmizlənməsi mövcud infrastrukturun tam gücü

çinin 3400-dən çox barmaqlıqda təmizləmə işləri aparılıb.

